

Elmə bağlı ömrün

salnaməsi

Böyük Xalq şairi Bəxtiyar Vahabzadə hələ sağlığında demişdir ki, Həsən müəllimin insanı xarakterini səciyyələndirməli olsam, bircə cümlə ilə deyərdim: "O, Azərbaycan üçün yaşayan bir vətəndaş idi". Buna görə də onun alimliyi vətəndaşlıından doğdur. O, vətənimizin hər guşasını, rayonunu, kəndini, dərəsini ov-cunun içi kimi tanır, harda nəyin daha münasib olduğunu çox yaxşı bilirdi. Büyük şairimiz Məmməd Araz isə yazdı: "O, seiri, sənəti gözəl başa düşən, şair qələminə dərin hörməti olan bir ziyan, çox sərrast qələmi olan jurnalist idi. Həsən Əliyev xalqın oğlu səviyyəsinə yüksələn, öz əli ilə özünə abidə qoyan alimlərdən biri idi. Odur ki, elmin ona verdiyi mükafat elin mükafatıdır".

Həqiqətən akademik Həsən Əliyevin Azərbaycanın elm tarixində, xüsusilə XX əsr aqrar təsərrüfatların yenidən planlaşdırılmasında ve coğrafi sahələr üzrə formallaşmasında görkəmli torpaqşunas, coğrafiyasunas, peşəkar təbiətşunas alım kimi layiqli yeri var. Azərbaycanda xüsusilə ətraf mühitin mühafizəsi, təbiətə böyük sosial-iqtisadi ziyan vuran ekocoğrafi və dağıdıcı təbii fəlakətlərə dair problemlərin həlli məsələlərində akademik Həsən Əliyevin elmi təklifləri və tövsiyələri həmişə nəzərə alınmışdır. Çünkü vətənimizin torpaqlarını qarış-qarış gəzmış, onların paleogenetik tekamülüünü və coğrafi zonallıq prinsiplərinin kompleks aspektlərini də ilk dəfə o öyrənmişdir. Başqa bir tərəfdən Azərbaycanda təbiətin, o cümlədən torpaq örtüyünün həm üfüqi və həm də yüksəklik istiqamətində yayılmasının coğrafi qanunauyğunluqlarını yaxşı bildiyi üçün regionlarda əhalinin aqrar təsərrüfat məşğulluğuunun bu qanunauyğun formada yerləşdirilməsinə və torpaqlardan daha səmərəli və düzgün istifadə olunmasına əməl etməyə səsləyirdi. Həsən Əliyev həmişə özünün böyük aqrotexniki tətbiqi təcrübəsinə əsaslanırdı. İlk dəfə Azərbaycanda istifadəsiz torpaqlardan dəmyə üzümçülük, bağçılıqda, otaq təsərrüfatlarında istifadəsini və onların məhsuldarlıq dəyərini təcrübədə sınadın çıxarılmışdır. Əldə olunan nəticələr isə Azərbaycanda 70-80-ci illərdə bu xarakterli təsərrüfatların, xüsusilə dəmyə üzümçülük sahəsinin artırılmasına geniş imkan vermişdir.


Vaxtilə Azərbaycanda Kürqıraqı Tuqay meşələrinin biocoğrafi strukturunu və müasir vəziyyətini kompleks tədqiq edən, akademik Həsən Əliyev, həmçinin meşələrin o vaxtlar külliəvi şəkildə qurumasının ekocoğrafi səbəbələrini və onların arid xarakterli kserofit ağaclar kolları ilə əvəz olunmasının elmi əsaslarını işləmişdir. Yalnız bundan sonra Azərbaycanda Tuqay meşələrinin müasir vəziyyətini qoruyub saxlayan və areallarını eks etdirən irimiqyaslı tətbiqi xəritələr hazırlanmışdır. Nəticədə ölkəmizdə nəinki Tuqay meşələrinin bütünlükle müasir meşələrimizin bərpası və mühafizəsi üçün dövlət səviyyəsində xüsusisi meliorativ tədbirlər planının işləniləhəzərlənməsinə zərurət yarandı. Tədricən meşələrin məhsuldarlığı, onların struktur-ərazi tərkibi, sıxlığı və milli mühafizəsi sahəsində yeni təcrubi ireliliyişlər baş verdi. Xüsusilə Azərbaycanda meşələrin və digər uyğun təsərrüfatların gələcək bərpasının intensivləşdirilməsi üzrə ardıcıl tədbirlər sisteminin əsası qoyuldu. 1972-ci ildən başlayaraq respublikanın ayrı-ayrı bölgələrində zərərli radioaktiv elementlərin miqdalarının öyrənilməsi və onların coğrafi xəritələrinin hazırlanması bilavasitə Həsən Əliyevin təşəbbüsü ilə olmuşdur. O vaxtlar hələ çox bəsit texniki üsullarla istehsal olunan və filizsaflaşdırıcı kombinatların ətraf mühite və kənd təsərrüfatının məhsuldarlığına ziyanlı təsirini konkret əsaslarla göstərmişdir. Həsən Əliyev yaradıcılığının en müasir və aktual elmi mövzularından biri elimiz-in-obamızın təbii gözəlliyyini qoruyub saxlamaq, mövcud milli təbii sərvətlərimizdə özümüz üçün səmərəli istifadə olunmasının elmi-təcrübə istiqamətlərini həm öyrənmək və həm də öyrətmək olmuşdur. Hazırda Milli Elmlər Akademiyasının bilavasitə akademikin adını daşıyan Coğrafiya İnstitutunda bu tövsiyə və elmi işlərin ardıcıl olaraq tətbiqi müvəffəqiyətlə davam etdirilir və sanbalı elmi nəticələr eldə olunur. Akademikin xüsusilə Böyük Qafqaz dağlarının torpaqlarının genetik-coğrafi və strukturu cəhətdən formalşamasına dair söylədiyi fikir və ideyaları müvəffəqiyətlə öyrənilib araşdırılır. Onun "Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması", "Azərbaycanda qara torpaqların yayılması məsələsinə dair", "Böyük Qafqazın şərq hissəsinin qəhvəyi meşə torpaqları" və sair elmi əsərlərindəki konstruktiv tövsiyələri elmi dəyərinə görə indi də əhəmiyyətlidir. Onun 1982-ci ildə çapdan çıxmış "Həyəcan təbii" kitabı bütün xalqımıza bir çağırış, milli xitab oldu. Həmin kitabın nəşrindən 40 il keçməsinə baxmayaraq, indi də onun təbiətə olan milli vətənpərvərlilik, etik çağırışları respublikamızda hər bir təbiət

guşəsinin, istirahət mərkəzlərinin, bütövlükdə müasir landşaftların aqrotexniki planlaşdırılması texnologiyasında öz səmərəli aktuallığını qoruyub saxlamışdır. Hələ 40 il əvvəl zəhmətsevər alim öz təcrübəsinə əsasən böyük həyəcanla yazdı ki, bəzən düzənliliklərdə münbət torpaqların ərsəyə gəlmesi üçün milyon illər vaxt keçir, lakin onun yararsız hala düşməsi üçün isə uzun illər lazımlı gəlmir. Həqiqətən, hazırda bəzi aran rayonlarımızda qədim drenaj-kollektor sistemlərinin fəaliyyətinin müasir-texnoloji baxımdan aşağı səviyyədə olması torpaqlarımızın ciddi şorlaşmasına və sıradan çıxmasına səbəb kimi ən yaxşı misaldır.

Akademik həmişə regionlarımızın bənzərsiz təbiət, təsərrüfat gözəlliyyinin mənzərəsini göz önəm gətirməklə nə vaxtsa təsadüfi pozulması təhlükəsi qorxusundan həyəcanla söhbət açırdı. Xüsusilə meşələrimiz, dağ çəmənliklərimiz haqqında deyirdi: "Meşə - sərvətimiz, meşə - varlığımız, meşə - möşətimizin bir hissəsidir". Yaxud "Məlum həqiqətdir ki, meşəni Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək bəşər də yoxdur, varlıq da yoxdur". Bəli, hazırda Azərbaycanda meşələrimiz olduqca azdır, ümumi ərazimizin cəmi 8-9 faizini təşkil edir. Son 30 il ərzində mənfur qonşularımız erməni vandalları Qarabağın qıymətsiz meşə landşaftlarına vəhşicəsinə divan tutmuş, 1000 hektarlarla qıymətsiz meşələrimizi qırıb talamiş, məhv etmişlər. İndi Azərbaycan xalqı onun yenilməz komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımızda quruculuq və abadlıq işlərinə start vermişdir.

Meşələrimizin 90 faizdən çoxu dağ yamaclarında və çay dərələrində qalmışdır. Ancaq akademik H. Əliyevin Kəpəz dağının şimal yamacında keşf etdiyi nadir şam meşələri zolağı tarixi genetik mənşəyinə görə möcüzəvidir və bənzərsiz Göygölə və Maralgölə xüsusü yaraşlıq verir. Bəzən akademik tarixi keçmiş qısa səyahət edərək yeri gəldikcə yaşıl meşələrimizin tarixi struktur ərazi zənginliyindən söz açmışdır. Göstərir ki, eramızın əvvəllərində indi böyük aqrotexniki, ekocoğrafi islahatlara ehtiyacı olan Kür-Araz ovalığının eksər hissəsi həmişə yaşıl meşələrlə örtülü olmuşdur. Hətta yerli əhalinin tərəfindən qorunaraq bu günə qəder saxlanılmış tek-tek saqqız, palid ağacları və Xan meşələrinin qalıqları Kür-Araz ovalığının şərqi hissəsində geniş yayılmışdır. Hazırda Qəbələ rayonunda relikt dəmir ağaçının, Alazan çayı vadisində və Xəzər dənizi sahilərindəki (Nabrand) şərqi palid və fistığı ağaclarının qalması bir daha Azərbaycanda milyon illərlə davam edən qədim paleocoğrafi tekamüllün tarixi dinamikasını təsdiq edir. Və yaxud dağlar diyarı Gədəbəyin orta dağlığın hamar düzənlilik sahələrində tək-tək qalmış yaşılı ağaclar sübut edir ki, təxminən 100-150 il bundan əvvəl bu ərazilərin çox hissələri zəngin dağ meşələri ilə örtülü olmuşdur. Yəni bunların hamısı akademik Həsən Əliyevin Azərbaycanın ister qədim və isterse də müasir coğrafiyasına dair yaradıcılığının yeni izləridir.

Artıq XX əsrin ortalarında akademikin təklif etdiyi yeni "quru meliorasiya" kompleks tətbiqi metodikası ilk dəfə olaraq Siyəzən-Dəvəçi istiqamətində arid alçaq dağ yamaclarında iynəyarpaqlı şam meşələrinin salınması müasir torpaq eroziyasının intensivliyinə, xüsusilə qlobal istileşməyə və səhralaşmaya qarşı təcrubi tövsiyəsi ən uğurlu tətbiqi yenilik oldu. Bu metodun tətbiqi öz zamanında müasir ekocoğrafi tədbirlərin, ekosistemlərin həyata keçirilməsində, landşaft planlaşdırılmasında, xüsusilə kompleks aqrar islahatların aparılması mühüm əhəmiyyət kəsb edirdi. Aran və arid zonalarda min hektarlarla torpaqların şorlaşması, degradasiyasının, eroziya və denudasiya proseslərinin qarşısı alındı. Meşələrimizin, yamaclarımızın, unudulmuş yararsız torpaqlarımızın ekocoğrafi, aqrar dəyərləri artmağa başlandı. Akademikin yaradıcılıq təşəbbüskarlığı sayesində Azərbaycanda 1000 hektarlarla cırklənmiş torpaq sahələri yenidən rekultivasiya olunaraq istehsal dövriyyəsinə qatıldı. Bunların hamısı böyük təcrübəli alimin Azərbaycanda ilk dəfə "quru meliorasiya" və "fitomeliorasiya" metodlarının tətbiqi sayesinde davam etdirilmişdir. Azərbaycanın Kiçik Qafqaz, Talyş zonası və Mərkəzi aran ərazilərində torpaq örtüyü ilə bitki örtüyü arasında ekocoğrafi bağlılıq xüsusiyətlərinin təsnifatını vermişdir. Təbiətin bize bəxş etdiyi ən qiymətli sərvətlərdən biri torpaqdır. Hazırda respublikamızın ərazisində məhsuldar torpaqların sahələri olduqca azdır və onların müxtəlif növləri mövcuddur. Lakin bu torpaqların aqrotexniki becerilməsinə təcrubi olaraq hər yerdə düzgün riayət olunmur. Arid dağ yamaclarında onların



humus və münbət hissələri çox vaxt eroziyaya uğrayır. Bəzən suvarma texnologiyası prosesi pozulduğuna görə, yararlı münbət torpaqların tərkibi get-gedə şorlaşır və humus keyfiyyətini itirir. Nəticədə torpaqların degradasiyası və digər təhlükəli ekoloji problemlər yaranır. Hazırda aran rayonlarında xüsusilə, Kür-Araz ovalığının eksər hissəsini fasilesiz istifadə olunan torpaqları müxtəlif dərəcədə şorlaşmaya məruz qalmışdır. Elə buna görə ərazinin yalnız 20-30 faizi əkinəyərar olaraq istifadə olunur. Həsən Əliyev "Azərbaycan təbii" jurnalını təsis etdirməkla respublika təbiiətin, bütövlükdə təbiətşunaslıq mədəniyyətinin kütləvi mühafizəsini teşkil etdi. Bundan sonra, respublikamızda təbii fitobioloji ehtiyatların və texniki yataqların genetik-coğrafi xarakteristikası tədqiq edildi, bütün ərazilərin iqtisadi-coğrafi şəraiti, aqrar təsərrüfatların ehtiyatlarından səmərəli mənim-sənilməsinin yeni faydalı tövsiyələri işlənib hazırlanırdı. Akademik müəyyən etmişdir ki, son illərdə Azərbaycan ərazisi biogenetik və istehsal xarakterli nadir ağac növləri ilə daha da zənginləşir. O cümlədən Aralıq dənizi xarakterli "daş palid" ağac növü parklarımızın yaradığına çevrilmişdir. Ona görə Həsən Əliyev məşhur "Həyəcan təbii" kitabında meşələrimizin qırılmasından, tükənməsindən və onların törədəcək milli təhlükəsindən qayğılı söhbət açır, onların qarşısının alınması üçün dəyərli, təcrubi tövsiyələr verirdi.

Akademik Həsən Əliyev ölkəmizdə təbiətin deqradasiyasının getdiğən artığı bir dövrdən, yəni XX əsrin 50-ci illərində başlayaraq respublikada təbiətin mühafizəsini bütün xalqımızın və dövlətin ümumi işi kimi dəyərləndirirdi. Alim statistik müqayisələr aparmaqla göstəridi ki, 1945-ci ildə Bərdə meşə təsərrüfatında meşələrin sahəsi 94 faiz təşkil edirdi, 1965-ci ildə bu göstərici 32 faizə enmişdir. Bu vəziyyətin acinacaqlı olması hələ o vaxtlar Həsən Əliyevi daha çox narahat edirdi və o, elmi araşdırımların nəticəsinin təbiətə tətbiqini daha çox dəyərləndirirdi. Akademik Həsən Əliyev ölkəmizdə müasir ekocoğrafi problemlərimizin sırasında su problemi həllinə də həmişə xüsusü fikir vermişdir. Həqiqətən "su dirilikdər, həyatdır" - demişlər. Susuz təbiət yoxdur, heç bir yaşıllığı və canlı həyatı təsəvvür etmək də mümkün deyildir. Bunları deyən Həsən Əliyev üçün bəşər tarixində su ən aktual ekocoğrafi problemlərimizdən biri olub.

Həsən Əliyev Azərbaycanda təbii ehtiyatların kompleks tədqiqi və təsərrüfat istifadəsinə elmi cəhətdən əsaslandırıldı. Çünkü təbii sərvətlərin qorunmasına və istehsalında birinci növbədə insan amili, onların sosial vəziyyəti mühüm yer tutur. Həsən Əliyev bu barədə çox klassik şəkildə yazdı: "Bir şeyi yadda saxlamaq lazımdır: yer üzərindəki bioloji mühit məhv olan deyil, onun nizamının pozulması yəni bir mühit yaradıb, bu mühiti yaşada bilər". Lakin coğrafi dəyişdirilməsi müəyyən mənədə bəşərin varlığı təhlükə qarşısında qoyur. Ona görə insanlar öz-özünü, həm də çevrəsindəki təbiətin keşikcisi olmalıdır. Əslində, akademik Həsən Əliyev bu tarixi müdrik kəlamları XX əsr Azərbaycan təbiətinin dağılmışına qarşı siperə çevrilmişdir. Həqiqətən akademik Həsən Əliyev həm özü yaşayır, həm də ana təbiətimizi yaşadırdı.

Akademik Həsən Əliyev təbiət abidəri haqqında çox şairane söhbət açırdı. O yazır: "Eldar Şamı yer kürəsində yegane Eldar oyuğu dağının şimal yamacında, cəmi 390 hektar sahədə qalmışdır". Onu qorumaqdan və inkişaf etdirməkdən şərəfli vəzifə olarmı? Bununla belə, bəzən meşə və düzənliliklərimizdə gülə səsi eşidilir, uca-uca ağaclar rəhmsiz baltalar əlindən haray çekir.

Həsən müəllim kəndli təbiətini, fəhlə iş-güzarlığını, alim müdrikliyini özündə toplamışdı. O, millətimizə arxa, torpağımıza dayaq id. Bu sadə qəlblə alim, böyük insan yetişdiriyi onlarla elmlər namızədi və elmlər doktorunun, bu gün onun adını daşıyan Coğrafiya İnstitutunun əməkdaşlarının qəlbində, elmi yaradıcılığında yaşayır və yaşayacaq.

Zakir EMİNOV,

AMEA akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun baş direktoru,

coğrafiya elmləri doktoru.

Habil HAQVERDİYEV,

Coğrafiya İnstitutunun şöbə rəhbəri,

coğrafiya üzrə fəlsəfə doktoru.